

PACS: 73.21.Hb. 78.67.Lt

## GAN ƏSASLI KVANT QUYUSUNDA ELEKTRON RAMAN SƏPİLMƏSİ

T.H.İSMAYILOV\*, S.İ.ZEYNALOVA\*\*

\*Bakı Dövlət Universiteti, \*\*AMEA Fizika İnstitutu  
tariyel.i@gmail.com, sebine-zeynalova@mail.ru

GaN-GaN heterostrukturunda ikizonalı Keyn modelində sonsuz dərin quyu yaxınlaşmasında altzonalararası elektron Raman səpilməsinə (AERS) baxılmışdır. Səpilmənin diferensial effektiv kasıyi (DEK) üçün düşən işığın tezliyindən və quyunun enindən asılı analitik ifadə alınmışdır. Rezonans və qeyri-rezonans halları aşasılardır. Ədədi qiymətləndirmələr göstərir ki, baxılan Raman prosesi tacrubi olaraq ölçülə bilər.

**Açar sözlər:** geniş qadağan zolaqlı yarımkəcərici, ikizonalı Keyn modeli, kvant quyusu, elektron Raman səpilməsi.

1. Hazırda GaN, AlN yarımkəcərici kristalları və onların əsasında hazırlanan nanostrukturlar (kvant quyusu, kvant məftili, kvant nöqtəsi) müxtəlif tezlik oblastlarında işləyən cihaz və qurğuların yaradılması üçün perspektiv obyektlərdür. Geniş qadağan zolaqlı bu yarımkəcəcicilərdə (qadağan zolağının eni  $\epsilon = 2,4 \text{ eV}$ ) GaAs-lə müqayisədə daha böyük elektron seli yaratmaq mümkündür. Belə ki, bunlarda istilikkeçirmə və deşilmə gərginliyi daha böyük qiymətə malikdir. Bu isə o deməkdir ki, bu materialların əsasında daha böyük çıxış gücünə malik cihaz və qurğu hazırlanmaq mümkündür [1-3].

Son illər yarımkəcərici əsaslı kvant strukturlarında optik effektlər təkcə fundamental tədqiqat obyekti olaraq qalmayıb, eyni zamanda, yeni-yeni tətbiq sahələri tapılmaqdadır. Praktik tətbiqlərin çoxu yüksək keyfiyyətli aşağıölçülü kvant strukturlarının-kvant təbəqələrinin, kvant məftillərinin, kvant nöqtələrinin və kvant ifratqəfəslərinin alınma texnologiyalarının imkanları sayesində reallaşır. Yükdəşiyicilərinin hərəkətinin bir, iki və ya hər üç istiqamətdə məhdudlaşması nəticəsində bu sistemlərdə onların (yükdəşiyicilərin) enerji spektrində diskretlik yaranır. Bunun nəticəsində isə bütün kinetik, optik və maqnit xassələri keyfiyyətə dəyişir. Məsələn, optik spektrlərdə kəskin piklər müşahidə olunur. Belə sistemlər fotonlarının statistikası idarə oluna bilən qeyri-klasik şüalanma mənbəyi ola bilər. Bütün bu xassələr bu sistemləri kvant kriptoqrafiyası sahələrində yeni cihaz və qurğuların yaradılması nöqtəyi-nözərindən

maraqlı edir. Amma hazırda bu sahədə bir sıra problem mövcuddur. Belə ki, hərtərəfli tədqiq olunmuş və texnoloji cəhətdən mükəmməl olan üçüncü qrup metallarının arsenlə birləşmələri əsasında hazırlanan kvant məftilləri və kvant nöqtələri yalnız maye helium temperaturlarında effektiv şüalanma verə bilir. Daha yüksək temperaturlarda, o cümlədən otaq temperaturlarında, işləyə bilən cihaz və qurğuların yaradılması geniş qadağan zolaqlı  $A^2B^6$  və  $A^3B^5$  tipli yarımkəçiricilər əsasında mümkündür. Hələlik ən yaxşı nəticələr GaN/AlN kvant nöqtələri üçün alınmışdır. Eyni zamanda tək foton mənbəyi ola biləcəyi güman edilən InGaN/GaN kvant nöqtələri intensiv tədqiq olunur. Bu məqsədlə InGaN/AlN və InGaN/AlGaN kvant nöqtələri də tədqiq olunmaqdadır. GaN və AlN əsasında hazırlanan GaAlN-GaN-GaAlN ikiqat kvant heterostrukturları (kvant quyusu) görünən və ultrabənövşəyi diapozonlarda işləyən lazerlərin yaradılması üçün çox münasib strukturlardır [3-6].

Bu işdə GaAlN-GaN-GaAlN kvant heterostrukturunda (kvant quyusu) altzonalara elektron Raman səpilməsinə baxılmışdır.

**2. Elektron Raman səpilməsi.** Son 30 ildə aşağıölkülü yarımkəçirici strukturlar fizikası intensiv tədqiq olunan sahələrdən biridir [7-11]. Bu onunla bağlıdır ki, belə strukturlarda ölçübən asılı olan, keyfiyyətə yeni fundamental effektlər meydana çıxır və onların araşdırılması yeni fiziki prinsiplərə əsaslanan daha kiçikölçülü, daha etibarlı və daha sürətli cihaz və qurğuların hazırlanmasına zəmin yaratmış olur. Belə aşağıölkülü yarımkəçirici əsaslı sistemlərin elektron xassələrinin tədqiqi sahəsində Raman səpilməsi metodu geniş tətbiq olunur. Bu metod iköklülü [7], eləcə də birölkülü [8] elektron strukturlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Məhz Raman səpilməsi metodu ilə ilk dəfə olaraq iki iköklülü altzonaarası keçid zamanı birzərrəcikli həyəcanlaşmaların mövcudluğu göstərilmişdir. Optik udulma spektrlərində bunu tutmaq mümkün deyil, belə ki, depolyarizasiya və eksiton effektləri buna mane olur. Bundan əlavə, elektron Raman səpilməsi yarımkəçiricilər və onların əsasında hazırlanan aşağıölkülü sistemlərdə gərginlik (deformasiya) effektlərinin öyrənilməsində ən həssas metodlardan biridir.

**3. Əsas düsturlar.** Diferensial effektiv kəsiyin (DEK) ifadələri bir çox işlərdə verilmişdir. Biz Yafetin [11] işindəki ifadədən istifadə edəcəyik:

$$\frac{d^2S}{d\Omega d\omega} = r_0^2 \frac{\omega_1}{\omega_0} \sum_{i,f} |A_{fi}|^2 \hbar \delta(\hbar\omega - E_f + E_i) \quad (3.1)$$

Burada:  $\Omega$ -cisim bucağı,  $\omega = \omega_0 - \omega_1$  – tezlik sürüşməsi,  $\omega_0$  – düşən,  $\omega_1$  – işə səpilən işığın tezliyi,  $r_0 = e^2 / m_0 c^2$  – elektronun klassik radiusu,  $m_0$  – elektronun vakuumdakı kütləsi,  $i, f, r$  – başlangıç, aralıq və son hallarını ifadə edir və

$$A_{\text{f}} = \frac{1}{m_0} \sum_r \left[ \frac{(\bar{e}_i \cdot \bar{p})_{fr} (\bar{e}_0 \bar{p})_{ri}}{\varepsilon_i + \hbar \omega_0 - \varepsilon_r} + \frac{(\bar{e}_0 \bar{p})_{fr} (\bar{e}_1 \cdot \bar{p})_{ri}}{\varepsilon_i - \hbar \omega_1 - \varepsilon_r} \right] \quad (3.2)$$

harada  $\varepsilon_i, \varepsilon_f, \varepsilon_r$  - başlangıç, aralıq və son halların enerjiləridir.

(3.1) və (3.2)-dən aydındır ki, DEK-ni hesablamaq üçün enerji spektri və dalğa funksiyaları məlum olmalıdır. Onları Şredinger tənliyinin həllindən tapacaqı:

$$\hat{H}\psi(\vec{r}) = \varepsilon\psi(\vec{r}) \quad (3.3)$$

$$H = \frac{\vec{p}^2}{2m_0} + V(\vec{r}) + \frac{\hbar}{4m_0^2 c^2} (\vec{\sigma} \times \nabla V) \vec{p} + U(z) \quad (3.4)$$

Burada  $\vec{p}$  - elektronun impulsu,  $\vec{\sigma}$  - Pauli operatoru,  $V(\vec{r})$  - periodik potensialı,  $U(z)$  - kvant quyusunun potensialıdır ( $z$  oxu quyu müstəvisinə perpendikulyardır).

**4. Spektr və dalğa funksiyaları.** Şredinger tənliyinin ((3.3),(3.4)) həllindən sonsuz dərin quyu modelində enerji spektri və dalğa funksiyaları üçün aşağıdakı ifadələr alınır:

$$\psi_{j\uparrow}(\vec{r}, k_{\perp}, n_j) = \left( \frac{2}{sL} \frac{\varepsilon_j + \varepsilon_g}{2\varepsilon_j + \varepsilon_g} \right)^{1/2} \left\{ \begin{array}{l} \frac{\varepsilon_j}{\sqrt{\frac{2}{3} P k}} u_1 + \frac{\sqrt{3}}{2} \frac{k_{\perp}}{k} u_3 - \frac{1}{2} \frac{k}{k_{\perp}} u_5 \\ \sin \alpha_j z - \frac{i \alpha_j}{k} u_4 \cos \alpha_j z \end{array} \right\} e^{ik_{\perp} \vec{r}} \quad (4.1)$$

$$\psi_{j\downarrow}(\vec{r}, k_{\perp}, n_j) = \hat{R} \psi_{j\uparrow}(\vec{r}, k_{\perp}, n_j) \quad j=c, \quad (4.2)$$

$\vec{k}_{\perp} = (k_x, k_y, 0)$ ,  $\hat{R} = \hat{K} \hat{I}$ ,  $\hat{K} = -i \sigma_y \hat{K}_{11}$  - zaman inversiyası operatoru,  $\hat{K}_1$  - kompleks qoşma operatoru,  $\sigma_y = \begin{pmatrix} 0 & -i \\ i & 0 \end{pmatrix}$ ,  $\hat{I}$  - isə fəza inversiyası operatorudur

və  $\alpha_j = \frac{m_j}{L}$ , ( $n_j = 1, 2, 3, \dots$ ),  $L$ -quyunun enidir.

$$\varepsilon_j = -\frac{\varepsilon_g}{2} \pm \sqrt{\frac{\varepsilon_g^2}{4} + \frac{2}{3} P^2 (k_{\perp}^2 + \alpha_j^2)} \quad (4.3)$$


(+) işarəsi keçiricilik zonasına, (-) işarəsi isə yüngül deşiklər zonasına aiddir.  
Baxdigimiz ikizonalı Keyn modelində ağır deşiklər yüngül zərrəciklərlə qarşılıqlı təsirdə olmadığı üçün bu zonanın dispersiyası parabolikdir.

$$\psi_{h\uparrow}(\vec{r}, \vec{k}_{\perp}, n) = \left( \frac{2}{sL} \right)^{1/2} \left\{ \begin{array}{l} \frac{\sqrt{3}}{2} \frac{k_{\perp}}{k} u_4 - \frac{1}{2} \frac{k}{k_{\perp}} u_6 \\ \sin \alpha_n z + \frac{i \alpha_n}{k} \frac{k_{\perp}^2}{k^2} u_3 \cos \alpha_n z \end{array} \right\} e^{i \vec{k} \cdot \vec{r}}$$

$$\psi_{h\downarrow}(\vec{r}, k_{\perp}, n_h) = \hat{R} \psi_{h\uparrow}(\vec{r}, k_{\perp}, n_h) \quad (4.4)$$

$$\varepsilon_h = -\varepsilon_g - \frac{\hbar^2}{2m_h} (k_{\perp}^2 + \alpha_h^2) \quad \alpha_h = \frac{\pi n_h}{L} \quad n_h = 1, 2, 3 \dots$$

**5. Diferensial effektiv kəsik.** Şəkil 1-də GaAIN-GaN-GaAIN kvant quyusunun zona quruluşu və altzonalararası Raman səpilməsi göstərilmişdir. Sadəlik üçün biz hər zonada iki alt zonanın göstərilməsi ilə kifayətlənmişik. Altzonalararası proses belə baş verir:  $\omega_0$  tezlikli fotonu udaraq, yüngül deşiklər zonasının hər hansı bir alt zonasındaki elektron keçiricilik zonasının boş alt zonalarından birinə keçir. İkinci aktda keçiricilik zonasının Fermi səviyyəsinədək dolu altzonadakı elektron  $\omega_1$  tezlikli foton şüalandıraraq, yüngül deşiklər zonasındaki boş qalmış yerə keçir. Hesab edirik ki, bu iki mərhələli proses ani baş verir. Nəticədə keçiricilik zonasındaki birinci alt zonadan ikinci altzonaya keçid ilə bağlı Raman səpilməsi baş vermiş olur. Yəni sonda elektron birinci altzonadakı başlangıç haldan ikinci altzonadakı son hala keçmiş olur. Burada yüngül deşiklər zonasındaki alt zonalar aralıq halları kimi iştirak edir. Eyni səpilmə prosesi aralıq hali olaraq ağır deşiklər zonasının iştirakı ilə də baş verə bilər (şəkil 1)



Şəkil 1. Altzonalarası Raman prosesləri:  
I-aralıq hallar ağır deşiklər zonasındadır, II- aralıq hallar yüngül deşiklər zonasındadır.

İşıq ikiölçülü lay müstəvisinə perpendikulyar və ya paralel düşə bilər. Yəni buna uyğun olaraq bu halda dörd XX, XY, XZ, ZZ həndəsələri mümkündür. XX və XY həndəsələri ekvivalent olduğu üçün yalnız üç qeyri-ekvivalent həndəsə qalır.

Biz bu hallardan birinə, XX səpilməsi halına baxacaqıq. Yəni işıq quyu üzərinə X oxu istiqamətində düşür və həmin ox istiqamətində də səpilir. Sadə-

lik üçün parabolik hala ( $\varepsilon_g \rightarrow \infty$ ) baxırıq. Bu halda DEK üçün aşağıdakı ifadə alınırlar:

$$\frac{d^2 S_{xx}'}{d\Omega d\omega} = \frac{r_0^2 m_0^2 \varepsilon_g^2 \hbar}{2^9 \pi n_c^2} \frac{\omega_1}{\omega_0} \sum_{n_{c2}, n_{cl}} \frac{\varepsilon_g}{\varepsilon_0(n_{c2}^2 - n_{cl}^2)} (f_1 + 5f_2) \cdot \theta[\hbar\omega - \varepsilon_0(n_{c2}^2 - n_{cl}^2)] \quad (5.1)$$

Harada  $\varepsilon_{c1} = \frac{\hbar^2 k_\perp^2}{2m_c} + \varepsilon_0 n_{c1}^2, \quad \varepsilon_{c2} = \frac{\hbar^2 k_\perp^2}{2m_c} + \varepsilon_0 n_{c2}^2,$

$$\varepsilon_l = -\varepsilon_g - \frac{\hbar^2 k_\perp^2}{2m_c} + \varepsilon_0 n_l^2, \quad \varepsilon_0 = \frac{\pi^2 \hbar^2}{2m_c L^2},$$

$$f_1 = \frac{2\varepsilon_0}{\pi^2 L^2} \sum_{n_l} \frac{|A+B|^2}{\varepsilon_{c1}\varepsilon_{c2}} \Gamma_{n_{c2}n_l} \Gamma_{n_l n_{c1}} \quad (5.2)$$

$$f_2 = \left[ \frac{A_2 + B_2}{\varepsilon_{c1}^{1/2}} \cdot \frac{k_\perp}{k_2} - \frac{A_1 + B_1}{\varepsilon_{c2}^{1/2}} \cdot \frac{k_\perp}{k_1} \right]^2 \cdot \frac{1}{L^2} \Gamma_{n_{c1} n_{c2}} \quad (5.3)$$

$$A = (\varepsilon_{c1} - \varepsilon_l + \hbar\omega_0)^{-1}, \quad B = (\varepsilon_{c1} - \varepsilon_l - \hbar\omega_1)^{-1},$$

$$A_1 = (2\varepsilon_{c1} + \varepsilon_g + \hbar\omega_0)^{-1}, \quad B_1 = (\varepsilon_{c1} + \varepsilon_g - \hbar\omega_1)^{-1},$$

$$A_2 = (\varepsilon_{c1} + \varepsilon_{c2} + \varepsilon_g + \hbar\omega_0)^{-1}, \quad B_2 = (\varepsilon_{c1} + \varepsilon_{c2} + \varepsilon_g - \hbar\omega_1)^{-1}, \quad (5.4)$$

$$\Gamma_{n_l n_j} = \left[ 1 - (-1)^{n_l - n_j} \right] \cdot \frac{2n_l n_j}{n_l^2 - n_j^2} \quad (5.5)$$

(5.1)-(5.5) ifadələrindən görünür ki, altzonalarası elektron Raman səpilməsinin (AERS) diferensial effektiv kəsiyinin (DEK) sıfırdan fərqli olması üçün  $\hbar\omega = \varepsilon_0(n_{c2}^2 - n_{cl}^2)$  olmalıdır. Bu isə o deməkdir ki, DEK-in  $\hbar\omega$ -dan asılılığı ayrı-ayn nöqtələr çoxluğundan ibarətdir.

AZERS həm rezonanslı ( $\hbar\omega > \tilde{\varepsilon}_g$ ), həm də qeyri-rezonanslı ( $\hbar\omega > \tilde{\varepsilon}_g$ ) ola bilər. Qeyri-rezonanslı halda kiçik tezliklərdə DEK  $\hbar\omega = \tilde{\varepsilon}_f(n_{c12}, n_{cl})$ -dən başlayaraq artır və maksimum qiymətinə çatandan sonra azalaraq  $\hbar\omega = \tilde{\varepsilon}_f(n_{c12}, n_{cl})$  qiymətində sıfır olur.

Rezonanslı halda AERS-də iki növ rezonans ola bilər. Bunlar və

$$\hbar\omega_{R1} = \frac{\hbar\omega_0}{2} + \frac{\varepsilon_0^2}{2\hbar\omega_0} (n_{c2}^2 - n_l^2) \pm \left[ \left( \frac{\hbar\omega_0}{2} + \frac{\varepsilon_0^2}{2\hbar\omega_0} (n_{c2}^2 - n_l^2) \right)^2 - \varepsilon_0^2 (n_{c2}^2 - n_{cl}^2) \right]^{1/2} \quad (5.5)$$

$$\hbar\omega_{R2} = \frac{2\hbar\omega_0 + \varepsilon_g}{2} - \left[ \left( \frac{2\hbar\omega_0 + \varepsilon_g}{2} \right)^2 - \varepsilon_0^2 (n_{c2}^2 - n_{cl}^2) \right]^{1/2} \quad (5.6)$$

Birinci rezonans (5.5) yüngül deşiklər zonasından ( $l$ ) keçiricilik zonasına ( $c_2$ ) real keçidlərə uyğundur. Burada (-) işaretisi  $n_l = n_{c1}$  və  $\hbar\omega_R = \varepsilon_0(n_{c2}^2 - n_{c1}^2)/\hbar\omega_0$

Rezonans şərtinə, (+) işaretisi isə  $n_l = n_{c2}$  və

$$\hbar\omega_R = \frac{\hbar\omega_0}{2} + \left[ \left( \frac{\hbar\omega_0}{2} \right)^2 - \varepsilon_0(n_{c2}^2 - n_{c1}^2) \right]^{1/2} \text{ rezonans şərtinə uyğundur.}$$

İkinci rezonans (5.6) ( $h \rightarrow (c_2)$ ) və ( $c_1 \rightarrow h$ ) real keçidlərində baş verir. Bu prosesdə ağır deşiklər altzonaları aralıq hal olur.

Rezonans və qeyri-rezonans hallarında DEK-ni qiymətləndirək alarıq ki,  $\hbar\omega = 4eV$ ,  $\varepsilon_g = 3.4eV$ ,  $L = 10nm$  olsa, onda  $(d^2S/d\Omega d\omega)_{res} \approx 10^{-24} s \cdot sr^{-1}$  və  $(d^2S/d\Omega d\omega)_{QR} \approx 10^{-26} s \cdot sr^{-1}$  olar.

### ƏDƏBİYYAT

1. Litvinov V. Wide Bandgap Semiconductor Spintronics. CRC Press. Taylor & Francis Group, 2016, 178 p.
2. Pokatilov E.P., Nika D.L., Balandin A.A. Superlattices and Microstructures, 33, 155(2003).
3. Dugdale D.J., Brand S., Abram R.A. Phys.Rev, B, v.61, N19(2000), pp. 12933-12938.
4. Синтез AlGaN/GaN-ретроструктуры для ультрафиолетовых фотоприемников методом молекулярно-лучевой эпитаксии// Журнал технической физики, 2015, т.85, В.4.
5. Туркин А.Н. Нитрид галлия как один из перспективных материалов в современной оптоэлектронике. Компоненты и технологии, 2011, №5, с. 6–10.
6. Фёдоров Ю. Широкозонные гетероструктуры (Al,Ga,In)N и приборы на их основе для миллиметрового диапазона длин волн. Электроника НТБ, 2011, № 2, с. 92–107.
7. Daw-Wei Wang, Das Sarma S. Resonant Raman Scattering by Charge-Density and Single-Particle Excitations in Semiconductor Nanostructures: A Generalized Interband-Resonant Random-Phase-Approximation Theory. Phys.Rev, B, v.65, (2002) pp. 125322- 125333.
8. Wang D.-W., Millis A.J., Das Sarma S. Theory of Resonant Raman Scattering in One-Dimensional Electronic Systems Phys.Rev, B 70, 165101 (2004)
9. Munguia-Rodriguez M, Ri Betancourt-Riera, Re Betancourt-Riera, R Riera, and J M Nieto Jalil. Electron States and Electron Raman Scattering in Semiconductor double Cylindrical Quantum Well Wire. Chin. Phys. B, v. 25, No. 11 (2016) 117302
10. Fluegel B., Mialitsin I.A.V., Beatonl D. A., Reno2 J. L. & Angelo Mascarenhas1 Electronic Raman Scattering as an ultra-Sensitive Probe of Strain Effects in Semiconductors. NATURE COMMUNICATIONS | 6:7136 | DOI: 10.1038/n (2015)
11. Yafet Y. Raman Scattering by Carriers in Landau Levels Phys. Rev. 152, 858 (1966)

### РАМАН-РАССЕЯНИЕ В КВАНТОВОЙ ЯМЕ НА ОСНОВЕ GAN

Т.Г.ИСМАИЛОВ, С.И.ЗЕЙНАЛОВА

### РЕЗЮМЕ

В двухзонной модели Кейна в приближении бесконечно-глубокой ямы рассмотрено электронное межподзонное Раман-рассечение. Получено аналитическое выражение для дифференциального эффективного сечения рассеяния в зависимости от частоты

рассеянного света и ширины ямы. Показано, что рассеяние может происходить как резонансно, так и нерезонансно. Численные оценки указывают на то, что рассматриваемый Раман-процесс можно измерить в эксперименте.

**Ключевые слова:** полупроводник с широкой запрещенной зоной, двухзонная модель Кейна, квантовая яма, электронное Раман-рассеяние.

## RAMAN SCATTERING IN QUANTUM WELL BASED ON GAN

T.H.ISMAYILOV, S.I.ZEYNALOVA

### SUMMARY

In the two-band Kane model, in the infinite-deep-well approximation, an electronic intersubband Raman scattering is considered. An analytical expression is obtained for the differential effective scattering cross section as a function of the frequency of the scattered light and the width of the well. It is shown that scattering can occur both resonantly and nonresonantly. Numerical estimates indicate that the Raman process under consideration can be measured in an experiment.

**Key words:** semiconductor with wide band-gap, two-band Kane model, quantum well, electron Raman scattering.

*Redaksiyaya daxil oldu: 17.05.2018-ci il*

*Çapa imzalandı: 08.10.2018-ci il*